

[www.kitabxana.net](http://www.kitabxana.net)

Milli Virtual-Elektron Kitabxana

"İntellektual gənc əsgər": vətənpərvərliyin kreativ-innovativ təbliği". Elektron Kitab N 32 (29 - 2019)

**Balayar Sadiq**

**“Qızılbaş fəslı” və “Hünər simfoniyası”**

**Şah İsmayıl Xətai və**

**Mübariz İbrahimov”**

**Vətənpərvərlik mövzusunda iki poema**

YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri

**YYSİB – 2019**

18.02.2019

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi  
[www.yysq.kitabxana.net](http://www.yysq.kitabxana.net)

[www.kitabxana.net](http://www.kitabxana.net)

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

[www.kitabxana.net](http://www.kitabxana.net)

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

"İntellektual gənc əsgər": vətənpərvərliyin kreativ-innovativ təbliği". Elektron Kitab N 32 (29 - 2019)

Bu elektron kitablar Azərbaycan Gənclər Fondunun uçaylıq maliyyə dəstəyi ilə (2018-ci ildə maliyyə yardımı müsabiqəsi) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, <http://www.kitabxana.net> - Milli Virtual-Elektron Kitabxananın "**İntellektual əsgər**": **İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği**" adlı kulturoloji layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Gənclər Fondu - <http://youthfoundation.az>

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:  
<http://www.yysq.kitabxana.net>

Bu silsilədən olan digər digər e-kitablarını buradan  
oxuyun:

<http://kitabxana.net/?oper=eakitabxana&cat=183>

**"İntellektual əsgər": İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği"** adlı kulturoloji layihəsi çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin:

<https://www.facebook.com/YeniYazarlar/>

## Balayar Sadiq

**“Şah İsmayıl Xətai və Mübariz İbrahimov”**

**“Qızılbaşlar fəslı” və “Hünər simfoniyası”**

**Vətənpərvərlik mövzusunda iki poema**

Elektron kitab YYSİB tərəfindən e-nəşrə  
hazırlanıb. YYSİB - 2018-2019  
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri  
Virtual redaktoru və e-nəşrə hazırlayanı:  
Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

## DİQQƏT

*Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.*






  
AZƏRBAYCAN  
GƏNCLƏR FONDU



**"İntellektual əsgər": İnternet, sosial şəbəkələr,  
e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər  
arasında vətənpərvərliyin kreativ-innovativ təbliği**

05.12.2018 - Bakı şəhəri - 05.03.2019  
[www.kitabxana.net](http://www.kitabxana.net)







**Balayar Sadiq**

**“Şah İsmayıl Xətai və**

**Mübariz İbrahimov”**

**“Qızılbaşlar fəslı” və**

**“Hünər simfoniyası”**

**Vətənpərvərlik mövzusunda iki poema**

**YYSİB - 2019**

**BAKİ - 2019**

## **Mübariz İbrahimov. Şəxsi həyatı**

Boksla məşqul olmağı sevirdi.

Mübarizin cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, M.İbrahimov dini dəyərlər xüsusi önəm verirdi. O, namaz qılan idi və ən böyük arzusu səngərdə namaz qılanların çox olması idi.

## **Mübariz İbrahimov barədə olan fikirlər**

Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Mübariz İbrahimov barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:

"Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük..."

Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var."  
- Vladimir Putin.

## İrsi

Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır.

2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.

2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən M.İbrahimova "İlin adamı" mükafatı təqdim olunmuşdur.

2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova və digərləri çıxış etmişdir.

Həmin ildə “Palmali” şirkətinin Türkiyədə hazırladığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb.

2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Sakarya Fırat" serialında geniş yer alıb.

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.

2014-cü ildə onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb.

### **Haqqında yazılan kitablar**

Fəxrəddin Mustafayev, "Mübarizlər yolu". Bakı, "Hərbi Nəşriyyat", 2011. 88 səh.

Maarif Köçkün, "Mübariz cəsarəti". Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2011. 160 səh. 500 nüsxə.

Zaur Ustac, "Oriyentir Ulduzu". Bakı, "MTR group" nəşriyyatı, 2011. 56 səh.

Elxan Elatlı, "Qisas gecəsi" romanı. 2011.

Balayar Sadiq, "Hünər simfoniyası" poeması. Bakı, "MHS - poliqraf" nəşriyyatı, 2011.

Asif Rüstəmli, "Turan Mübarizi". 2011.

Baxşeyiş Abbasoğlu, "Ölüm son deyil... və yaxud əbədiyyət nəğməsi" romanı. Mingəçevir, "Mingəçevir Poliqrafiya Müəssisəsi" nəşriyyatı, 2011.

Mustafa Çəmənli, "Mübariz" romanı. Bakı, "Təhsil" nəşriyyatı, 2010.

Çingiz Qacar, "Turan bahaduru".

## HÜNƏR SİMFONİYASI

Poema

### PROLOQ

Diksinir tumurcuq bələklərində,  
Qarabağ çölündə açan çiçəklər.  
Qərib gecələrin bəbəklərində,  
Güllə səsləriylə açılır səhər.

Didərgin düşübdü Vaqifin ruhu,  
Hər daşda çırpınır bir şəhid canı.  
Şuşa bulağının hıçqırığında,  
Natəvan qəzəli yolur saçını.

Söykəyib üzünü lal məzarlara,  
İnləyir bayatı, hönkünür ağı.  
Nəmli gözlərini dikib yollara,  
Bir oğul gözləyir Vətən torpağı.

Ehey, Dəli Mehtər, gətir Qıratı,  
Ay Cünun, «Cəngi» çal, Rövşən ayıla.  
Ağır çağlarıdır Odlar Yurdunun,  
Bir xəbər yollayın Şah İsmayıla!

Qələbə yolları qoy açsın qucaq,  
Qırılsın kədərini, dərdin ilməsi.  
Şəhid balasının dodaqlarını,  
Öpsün şirin-şirin zəfər nəğməsi.



Torpağa tökülən hər damla qandan,  
Vətən doğulacaq, Vətən doğacaq.  
Üşüyən ümidi sərin yollara,  
Hər əsgər qədəmi ocaqdır, ocaq.

Ürəkdə bir ümid işığı yanır,  
Gözünə nur gəlir arzunun, kamın.  
Ali Baş Komandan cənab İlhamın,  
Uca, qətiyyətli, məğrur səsiylə,  
Ürəklərdən keçir yolu inamın.

Ey ana yurdumun şanlı əsgəri,  
Doğra, xıncım-xıncım doğra kədəri.  
Heç zaman, heç vədə yenilən deyil,

Alınmaz qaladır ümid səngəri.

Döyüşçü qardaşım, öz hünərinlə,

Vətənin haqqını qaldır ayağa.

Millətin Azadlıq nəğmələriylə,

Gedək Qələbəni qarşılamağa.

I

Hünər dünyasıdır əsgər həyatı,  
Hər igid cürətin əlindən tutub.  
Əsgərin ən gözəl ərməğanıdır,  
Doğmalığ ətirli bir əlçim məktub.

Hər əsgər aldığı məktub içində,  
Doğma bir insanın duyur səsini.  
Bəzən komandirin əmriylə birgə,  
Məktublar öyrədir dözüm dərslərini.

\* \* \*

Əsgər məktubları çıxar yollara,  
Hər məktub bir arzu, ümid daşıyır.

Əsgər məktubunun varaqlarında,  
Bir kövrək, bir həzin sevgi yaşayar.

Döyər qapıları əsgər məktubu,  
Ən əziz, ən doğma adamlar kimi.  
Əsgər məktubunun səngər qoxusu,  
Qeyrət dünyasının ətri deyilmi?!

Evə məktub gələr, əsgər məktubu,  
Köynəkdən çıxacaq arzu-diləklər.  
Onun hər sözündən, hər cümləsindən,  
Vətən ətri gələr, Yurd ətri gələr.

Əsgər məktubunu alıb əlinə,  
Sevincdən kövrələr əsgər anası.

Dişləyər dodağın bu xoş xəbərdən,  
Qonşu həyətdəki bir su sonası.

Əsgər sevincinə bələnən evdən,  
Qonşu qızına da bir pay çatacaq.  
Anası halını duymasın deyə,  
Min bir bəhanəylə başın qatacaq.

Gözləri yol çəkər xatirələrin,  
Mübhəm duyğulara gün düşəcəkdir.  
İlk görüş yeri tək qonşu çəpəri,  
Xəfif bir həsrətlə üşüyəcəkdir.

Nazı çəpər yıxan qonşu qızının,  
Yanağında sevinc çiçəkləyəcək.

Açılar ilk eşqin gizli boxçası,  
İçində bir əsgər şəkli güləcək.

Əsgər də səngərdir, səngər də əsgər,  
Hünərin, qeyrətin ünvanıdır bu.  
Bir evin kişilik salnaməsidir,  
Səngərdə yazılmış əsgər məktubu.

\* \* \*

Səindən güc alıb Baş Komandanın,  
Vətən əsgərinin yazdığı məktub.  
İnam qoxuludu, hünər ətirli,  
Qeyrətin köksünə basdığı məktub.

Əsgər məktubunu deyirəm, bəzən,

Ucadan oxumaq gərəkdir, Vətən.  
Sevinclə əlimə aldığım məktub,  
Bir parça kağız yox, ürəkdir, Vətən.

Əsgər məktubları beləcə doğma,  
Xatirə köynəkli, duyğu qanadlı.  
Əsgər məktubundan Vətən görünür,  
Burda inam uca, ümidlər atlı.

II

Ala gözlərini ayna suların,  
Elə ki, bənövşə yuxular basır.  
Qəfildən açılan güllə səsiylə,  
Döyülür gecənin sükut qapısı.

Əsgər həninə, əsgər səsinə,  
Tərpənir səngərin torpaq kirpiyi.  
Yuxu köynəyini soyunur səngər,  
Əsgər nəfəsini əyninə geyir.

Başlanır topların mərmə «söhbəti»,  
Birdən ləpələnir alov dənizi.



Diksindir yuxudan dağlar, dərələr,  
Qorxudan gecənin qaçır bənizi.

Düşən mərmilərin toz-dumanında  
Torpaq inildəyir, daşlar mələyir.  
Səhərin mürgülü bəbəklərində,  
Açılır bir qanlı döyüş bələyi.

Vətən əsgərinin addım səsindən,  
Torpaqda təzə-tər yollar doğulur.  
Qanlı köynək geymiş bu yollar üstə,  
Hər döyüş mübarək bir addım olur.

\* \* \*

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Torpağın bir ovuc isindi Vətən.  
Bir çopur daşında qan çiçəklədi,  
Yaddaşın bir yarpaq diksindi Vətən.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Bir alın yazısı torpağa düşdü.  
Qorqud qoruzunda əridi bir tel,  
Səngərdə bir əsgər yeri üşüdü.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Şəhid ətri gəldi oğul sözündən.  
Göy üzü əyilib sanki ana tək,  
Böyük bir hünərin öpdü gözündən.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Hünərvər ömrünün yolları döndü.  
Səsini kəsməyə Səhl Sumbatın, –  
Babəkin kəsilməmiş qolları döndü.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Torpağın bir boy da ucaldı, Vətən.  
Bir ana dilində oğul kəlməsi  
Sənin yaşın qədər qocaldı, Vətən.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Dağlarda qeyrətin şimşəyi çaxdı.  
Gün doğdu alınına qəhrəmanlığın,  
Hünər səngər-səngər torpağa yağdı.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Döyüş nəğməsinə bələndi çöllər.  
Mübarək şəhidlik ətrini yaydı,  
Torpağın alından öpdükcə yellər.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Qol-boyun olubdur torpaqla, daşla.  
Bir oğlun əbədi döyüشلərdədir,  
Onun hünərini durub qarşıla.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Səngərə sğmadı hünərin sözü.  
Qələbə günləri yaxındır deyə,  
Dikilib yollara ümidin gözü.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Hünərin, cürətin gözləri gülür.  
Yağır şəhidliyin qeyrət işığı.  
Dağların qımışır, düzlərin gülür.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Gün kimi parladı döyüşçü andı.  
Böyük Qələbənin yolları üstə,  
Ümidin, inamın işığı yandı.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Şəhidlik andını bağrına basdı.  
Döyüş meydanında ürək qanıyla  
Sənə sevgisini torpağa yazdı.

\* \* \*

Yuxusuz-yuxusuz gecələrimi  
Səngər dodağınla içmişəm, Vətən.  
Alın yazısını öz əllərimlə,  
Ömrünə-gününə biçmişəm, Vətən.

Sarıdım yarımdan axan qanımla,  
Torpaq yarısını, daş yarasını.  
Götür bu sevgimlə sarı, sən Allah,  
Körpə yanaqlarda yaş yarasını.  
Canımı, uğrunda fəda etməyə,  
Təzədən doğulmaq istəyir ürək.  
Şah İsmayıl duran sərhədlərində,  
Ömür kiprik-kirpik asılsın gərək!

Bu ulu sevgidən çöllərə düşdük,  
Yurdun hər qayası, düzü Vətəndi.  
Ömrə şərəf verən yurd savaşında,  
Ay ellər, ölümün özü Vətəndi!

## EPILOQ

Qələbə müjdəsi gətirənlərin,  
Adı bu millətin and yeri olub.  
Döyüşçü əsgərin yurd sevgisindən,  
Ümidin gözləri ümidlə dolub.

Mübarək bir anın yetdiyi anda,  
Ömrün qapısından çıxdı Mübariz.  
Sərrast güllə kimi əsgər andını,  
Ölümün alnına sıxdı Mübariz.

Əcəl tək yeridi düşmən üstünə,  
Qorxudan qorxunun ağardı rəngi.  
Boğdu yuvasında neçə çaqqalı,  
Odlar diyarının cavan pələngi.



Yağış tək ələndi yağı gülləsi,  
Köksündə yüz yerdən çiçəklədi qan.  
Onu qucaqladı Vətən torpağı,  
Öpdü lələ-lələ yaralarından.

Elə bil əcəlin qurudu nitqi,  
Sözlərin dilində söz düşdü düyün.  
Bir əsgər hünəri, döyüşçü ömrü,  
Keçdi yaxasından ölümsüzlüyün.

Adın Mübarizdi, ucadır soyun,  
Haqqın torpağıdır məzarın, şəhid.  
Süslənib Tanrının öz əlləriylə,  
Əbədiyyət adlı gülzarın, şəhid.

Tarix güzgü tutur hünər yoluna,  
Yaddaşı dil açır qərinələrin.  
Qəhrəmanlıq ətri hopub ömrünə,  
Vətəni Vətənə döndərənlərin.

Heyrət heykəlisən, şəhid atası,  
Səndəki dözümə, taqətə qurban.  
Qorqud öyüdüdür hər bir kəlamın  
Yaralı qəlbində qeyrətə qurban.

Qəlblərdə çağlayır qeyrət dənizi,  
Millətim, həmişə üzün ağ olsun!

Fəxrlə söyləyir şəhid atası:

Ey müqəddəs Vətən, başın sağ olsun!

Sənin dərdlərinə məlhəm olmağa,  
Vətən, Mübariz tək oğullar gərək.  
Böyük Qələbənin yolları üstə,  
Hünərvər ömrünü sərdi xalı tək.

Torpaq məhəbbəti, Yurd məhəbbəti,  
Müqəddəs məramdır, ulu duyğudur.  
Döyüşçü taleyi, döyüşçü ömrü,  
Vətənin boynunda gözmunguğudur.

Ömrünə ağıatlı bir gün yol gəlir,  
Çiçəyi çirtlamış o günə bir bax.  
Hər əsgər ürəyi güzgündü, Vətən,  
Səngərdən asılmış düzgünə bir bax.

## Qızılbaş fəslı

Poema

### *Proloq*

İtkındı ömrümün təbəssüm günü,  
Sözün dodağında donubdu laylam.  
Varaqıar önümdə Çaldıran düzü,  
Qoşunu dağılan Şah İsmayılam.

Mənim öz qanıma bələnib səsim,  
Alnımdan yıxılıb qıblə yolları.

Əyilib qoxlayır qərib yaddaşım,  
Bənzədir bir qönçə gülə yolları.

Səbri çiliklənən qızılbaş kimi,  
Dağılıb çöllərə, düzlərə ahım.  
Bu gün uca adın qılıncdan keçir,  
Qılıncı topları doğrayan şahım.

Üşüyür alnımda bu qara yazı,  
Allah xatirinə, bir yarpaq susun!  
Qalxır məqamına Piri-Mürşidim,  
Deyin həqiqətlər ayağa dursun!

Üzərlik çevirin sözün başına,  
Bayram xonçasıdır köksümdə ürək.

Babək qalasında tonqal yandırın,  
Qızılbaş ruhları isinsin gərək.

\*\*\*

Ərdəbil yolları doluxsunubdu,  
Alnına qar yağır həqiqətlərin.  
Zamanın qızılbaş çəmənlərindən  
Durub çiçək-çiçək həqiqət dərin.

Dili topuq çalır qoca tarixin,  
Səbrimin heyrətdən çatılıb qaşı.  
Könlünü qanadır misralarımmın -  
Arxamca atılan fələyin daşı.

Gözümdən tökülür döyüş yolları,

Ümidi paslanmış qızılbaşam mən.  
Qarabağ, Zəngəzur, Göyçə ağırlı  
Aynası qırılmış bir yaddaşam mən.

Boyu bölgə-bölgə əlçimlənmişəm,  
Yenilmiş bayraqdı içimdə səsım.  
Uzat qılıncını Piri-Mürşidim,  
Qardaş əlin kəsən əlimi kəsım.

Zaman güzgülənir göz yaşlarımda,  
Fələyin güzgüsü gözündən düşür.  
Götür kirpiyimi nərdivan eylə,  
Tənha göz yaşımı gözümdən düşür.

Üşüdüür varağı xəcalət təri,

Balayar Sadiq: “Hünər simfoniyası” və “Qızılbaş fəslı”

Söz-söz ləpələnir içimdə kədər.  
Hələ də yellənir yaddaş bayrağım,  
Dərbənd qalasından Təbrizə qədər.

Dərir nəfəsini qızılbaş çölü,  
Ruhuma dar gəlir sözün köynəyi.  
Üzü Ərdəbilə baxan misranın  
İçində bir misra ümid göynəyir.

Çaldıran düzündə dəstəmaz alıb,  
Oxu sətir-sətir qan yaddaşını.  
Soruş ürəyindən, soruş qanından,  
Qeyrət bu yerlərdən hara daşınıb?!



\*\*\*

İnam bayrağını görməsə gözlər,  
İman fəth edərmi könül şəhrini?!  
Basıbdı bağına qızılbaş ruhu  
Xətai yurdunun acı qəhrini.

Açıb yaxasını qoca Ərdəbil,  
Sevgi məktubudu hər daş, hər divar.  
Qızılbaş eşqinin şəfəqlərində,  
Əli şərəfəti, Zəhra ətri var.

Pir yolun quluyuq Piri-Mürşidim,  
Yolların içində uca yoldu bu.

On iki mövlanın şərəfətindən,  
Üzü haqqa sarı uçan yoldu bu.

Könlün "Dəhnamə"ni sevgi meyi tək,  
İçdi misra-misra Əli eşqinə.  
Haqqı anlamayan hardan anlasın  
Əli sevdası nə, Əli eşqi nə?!

İşığı Kəbəyə düşdüyü gündən  
Düşdü ürəklərə Kəbə işığı.  
Zülmətin altında möhür yeridi  
Axirət yolunda kəfən işığı.

"Bir"i anlamayan Piri anlamaz,  
Pirə varan yollar "Bir"dən başlayır.

"5"-lərin eşqidir "7"-lər, "40"-lar,  
İlahi sevdalar birdən başlayır.

Bir misra içində qurubdu bardaş,  
Tarixin özü tək qoca səfəvi.  
Ərdəbil yolları qəzaya saldı -  
Bu uca aşiqi, bu uca "səhv"i.

\*\*\*

Şeyx Heydər ocağı çiçəkləyən gün  
Güldü qucaq-qucaq Aləmşah Bəyim.  
Mən haqqa varmadım, haqqa enmədim,  
Haqqa ucaldım ki, haqqa baş əyim.

Söz var ki, mətləbi mənadan böyük,  
Mətləb var yıxılır sözdən aşağı.  
Çoxdandır həqiqət gözünü qırpır,  
Doğrudan aşağı, düzdən aşağı.

Götür mətləbimi qoy gözün üstə,  
İman işığını çırp gözlərindən.  
Elə xəta etdin, elə xəta ki,  
Gözəllik utandı gözəl yerindən.

Gəl, Piri-Mürşidim, pir məqamıdı,  
Alnından gün doğur pir olanların.  
Könlümün içində söz gülümsəyir,  
Yağır misralardan sirr narın-narın.

Qızılbaş çölləri alın yazımdı,  
Qoxla bu yazıda iman ətrini.  
Haqq öz dərgahına özü qaldırıb,  
Sevgi bayrağı tək sənin xətrini.

Bir dərviş ömrünü ziyarət üçün,  
Tarixdən neçə min sənə boylanır.  
Hər gün on səkkiz min aləmin əksi  
"Qunut" aynasından sənə boylanır.

Allahı dəfn edib dodaqlarında,  
Qılıncla dindirdi qardaşı qardaş.  
Ürək daşa dönsə, mənası yoxdu -  
"Həcərül-əsvat"dı, ya bir qara daş.

Qızılbaş qanında yanan ocağı,  
Bir misra üşütməz topların səsi.  
"Xeybəri" fəth edən "təkbir"dən doğub,  
Topları susduran qılınc zərbəsi.  
"B"-nin altındakı nöqtədir zatın,  
Allahın sirri bu nöqtədən keçir.  
Nöqtənin durduğu o ucalıqdan  
Nə millət adlayır, nə Vətən keçir.

Mərifət elminə varmayan könül  
Hikmətin ətrini hardan anlasın?!  
Yandırın Çaldıran həqiqətini,  
Külünü göynəyən yarama basın.

Üz-üzə durmuşdu "tək bir" nidası,  
Allahın təkliyi yaralanırdı.  
Şəhadət camını içən qızılbaş,  
Kərbəla-Kərbəla yarpaqlanırdı.

Yaralı yaddaşım köynəkdən çıxır,  
Aşır Ərzurumun qarlı yolunu.  
SİNƏMDƏ bir qƏrib arzu üşüyür, -  
Bükün ürəyimə Anadolunu.

\*\*\*

Gəzir yaddaşımın küçələrini  
Xətai sevdalı bir qoca dərviş.  
Öpür gözlərini misralarımın,

Könlü yaz qoxulu bu qoca dərdiş.

Bir vaxt bayraq idi qızılbaş adı,  
Vətən ətri verən torpaqlar üstə.  
Qızılbaş xiffəti hopub qanına -  
Misralar yıxılır varaqlar üstə.

Ümid çiçəkləyir sətirlər boyu,  
Qurumuş arxlara yenə su gəlir.  
Gözü aydın olsun arzularımın,  
Vətəndən qızılbaş qoxusu gəlir.

Yerdə dəstəmaz al göz yaşlarımla,  
Göyləri arzuna eylə canamaz.

Bir bəyaz varaqdı qızılbaş ömrü,



Şahım, fərmanını bu varağa yaz.

Dur gəl, öz-özünü ziyarət eylə,

Qızılbaş ruhuna bir salavat çək.

Sənin qədəminlə Piri-Mürşidim,

Yolların gözünə işıq gələcək.

\*\*\*

Döyüş meydanında ömürdaşıyla

Əcəl çiçəyini dərənə bir bax.

Qeyrətin erkəyi, dişisi olmur, -

Hünər qapısından girənə bir bax.

Sevgisi qızılbaş doğuran qadın,  
Önündə diz çökür fələklər sənin.

Zəhra həyasına bürünüb üzün,  
Enir salamına mələklər sənin.

Min ildi qanında çiçəkləyibdi,  
Fatimə qoxulu bir eşq nəğməsi.

İman duaları pıçıldamısan  
Qoynunda körpənə layla əvəzi.

Şəhadət namazı qılan qızılbaş,  
Öpdü alnındakı möhür yerindən.

Qızılbaş eşqinin şərəfətinə,  
Qalxdı təbəssümlə möhür - yerindən.

Adın camalınla qolboyun olub,  
Misranın içində söz ilhamlanır.  
Elə qalamısan eşq ocağını,  
Alovu müşk qoxur, köz ilhamlanır.

Dilin çiçək dərir Zəhra adından,  
Ürəyin bələnir iman ətrinə.  
Mələklər məlahət işığı səpib  
Alın yazısının hər bir sətrinə.

## *Epiloq*

Sükutun dilində danışan babam,  
Harayın qaralmış ocaq yeridi.  
Adınla bir misra ocaq qaladım,  
Odu şahə qalxdı, ocaq - yeridi.

Özümü özümdə görə bilmirəm,  
Çatlamış güzgüdü sözün yaddaşı.  
De, hansı misrada gizlədim indi,  
Qardaşın qardaşa atdığı daşı.

Həyadan pörtmüşdü Çaldıran düzü,  
Sevgi qoxuyurdu qızılbaş qanı.  
Üzü Kərbəlaya düşən şəhidin,

Eşqi çağırırdı Şahi-Mərdanı.

Sərdim misralara qaysaqlanmadı,

Sızlayır ruhumun vətən yarası.

Təbrizdən Dərbəndə uçan harayım

Təntiyir Astara-Qazax arası...

Vətən sevgisinin gözü yaşlıdır

Qızılbaş yolları öldüyü gündən.

Gəl, sarı qanımla yaralarını, -

"Vətən" kəlməsindən yığılan Vətən.

Qanım gülümsüyür damarlarımda,

Ətrini duyuram gələn zəfərin.

Piri-Mürşidimin qədəmlərinə

Qızılbaş qəlbimi xalça tək sərin.

Sıxma ürəyini, sonuncu misram,

Dünyanın qızılbaş fəsli gələcək.

Yollar yurd yerində qalxar ayağa, -

Bir əlində qılınc, birində çiçək.